



Şəddat CƏFƏROV

*"Bakı mətbəsi"nin direktoru,
Respublikanın ilk poligrafçı alimi,
iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru,
Azərbaycan və Rusiya Yazarları və
Jurnalistlər Birliklərinin üzvü*

Fəxriyyə poeziyada janr olaraq çoxesrlilik yol keçib. Qətran Təbrizidə, Xaqani Şirvanidə və digər sənətkarlarımızın ədəbi-tarixi örnəklərində fəxriyyənin gözəl nümunələri var. Xaqanının "Qəsidiyi-sınıyyə"si xüsusi olub.

*Mənim könlüm müəllimdir,
dizim üstü dəbistam,
Ol şagirdəm ki, öyrəndim sükut ilə
alıbanı.*

Bu misralarla başlayan qəsidiyə sonralar Əmir Xosrov Dəhləvi, Əbdürəhman Cami və Füzuli nezirələr yazmış, ancaq bu əsərlər də nezirəlikdən çıxaraq fəxriyyə qəsidi formasını yüksəklərə qaldırmışdır.

Fəxriyyədə şair bəzən tevazödən çıxaraq həyatının və yaradıcılığının işqli tərəflərinin daha qabarlıq verir, hətta bəzən mübahılələrdən istifadə edir. Nizami Gəncəvi də dövrünün böyük sənətkarı idi. Onun şöhreti əsərlərinin karvan yollarını keçərkən müxtəlif ölkələrdə yayılması göstərir ki, hələ şair zamanında qədərindən arıq şöhretlənmüşdi. Bunu Nizaminin özü də yaxşı bilirdi. Ele ona görə də şair "Fikirlər ustادıym, fəsilətim bir ümmandır" deməkdə haqlı idi. O, doğru olaraq özünü söz mülküntük hakimi kimi görürdü. Nizami poetik qüdrətinin nəye qadir olduğunu yaxşı bildiyindən özünü ikinci Isa, insanların ruhuna sağlamlıq getirməyi ilə xoş nefesində bir logman olduğunu fəxriyyesində inamlı ifadə etdi. Beləliklə, Nizami yaradıcılığının işqli tərefini müasirlərindən və sonrakı Nizami tədqiqatçılarının hamisindən evvel o özü göründü. Ona görə də onun qələmə aldığı fəxriyyəsi Nizaminin bir şəxsiyyət kimi həm də yaradıcı düha olaraq tanımaqdə və dəvələndirməkdə dövrümüzün fikir, bilgi adamları üçün tekzib olunmaz bir sənəddir, səbətdür.

Onun ölməz sonət əsəri kimi dəvələndirilən fəxriyyəsi göstərir ki, zamanın türk poetik düşüncəsi (baxmayaraq ki, Nizami fars dilində yazdı) sərhədləri aşmaq qüdrətinə malik olub. Ona görə burada türk düşüncəsindən səhbat gedir ki, ele Elşad Səfərovinin, eləcə də digər Nizami tədqiqatçılarının inamlı etiraf etdikləri kimi Nizami türkçə düşünür, farsca yazıdır.

Bu əserin digər bir üstün cəhətinide burada qeyd etmək praktik baxımdan çox əhəmiyyətdir. Qarabağ uğrunda hələ fikir savaşlarının başlığı zamanda türklərin - oğuzların Azərbaycan ərazisine gəlisiyi az qala, Nizami dövründən sonrakı zamanlara çəkənlərə də bir cavabdır. Çünki Nizaminin kamil poetik türk düşüncəsi göstərir ki, hələ Nizamiyə qədər türk xaqanlarının

"TÜRKANƏ SÖZ" DƏ NİZAMI DƏRKİ

sarısında sözün dəyəri bilinirdi, sözə qeymət vermək xaqanlar üçün şəraf hesab olunurdu. Bu mənada Nizami həmdə tarixi varlığımızın uğrunda savaşda bugün də bizişlə birgədir. Əgər Nizami və Nizamiyə qədərki qüdrəti Azərbaycan sənətkarlarının yaradıcılığını ədəbiyyət tariximizdən şəhəri olaraq götürməli olsaq, onda ayaqlarımız yerden üzüldər. Bir sözə, zəngin Nizami yaradıcılığı, eləcə də onun lirik əsərləri, xüsusi xəriyyəsi onun bir sözüne də haqq qazandır. Hansı zamanda olursa olsun, Nizamini xartanda onun əsərləri deyəcək ki, Nizami elə buradadır. Zaman keçidkə tarixin konkret faktları və hadisələri, eləcə də ayrı-ayrı zamanların şəxsiyyətləri bizişdən uzaqlaşır. Amma Nizami kimi sənətkarlar üçün zaman uzaqlığının fərqi yoxdur. Elə bu sababdan də Nizami ərsini yalnız bir dövrde öyrənək kafi deyil, zamanlar dəyişdikcə Nizami ərsine yeni baxışları, yeni münasibətləri tabii qəbul etmək lazımdır.

Tədqiqatçı Elşad Səfərovin Nizamini fəxriyyəsinə geniş yer verir. Bu əsərin bir çox məsələlərinin aydınlaşmasında xüsusi əhəmiyyətini bildiyindən fəxriyyədəki ayrı-ayrı notların arxasında dayanan faktları üzərə çıxarmaqla Nizami biza daha da yaxınlaşdırır. Bəzənki Elşad Səfərovinin tədqiqatında Nizami ile yaxından görüşür, onuna üz-üzə, göz-gözə dayanır. Tədqiqatçı yazır: "Nizami fəxriyyəsində, əslində təkcə öz sənət əsərlərinin keyfiyyətini heç də bu qədər tərəfləmək məqsədi güdmürdü. Bu fəxriyyə intibah ideyalarına uyğun olaraq yazılmış, təkcə özünün yox, özünün də daxil olduğu, təmsil etdiyi Azərbaycan-türk təfəkkürünün, əzəkəsinin qüdrətinin, poetik yaradıcılıq fəaliyyətinin az qala bütün dünyaya açıq alınlı, qırular bayan edilməsi aktı idi. Bu fəxriyyə bir növ Nizamının timsalında bu xalqın yaradıcılıqda nəyə qadırlığını göstəricisi idi. Bu amil həm də Azərbaycanın sədəd insanlarının yaradıcı potensialını qəbul etməyən şəhərə dayanıb. Nizami fəxriyyəsindən özü də yaxşı bilirdi. Ele ona görə də şair "Fikirlər ustادıym, fəsilətim bir ümmandır" deməkdə haqlı idi. O, doğru olaraq özünü söz mülküntük hakimi kimi görürdü. Nizami poetik qüdrətinin nəye qadir olduğunu yaxşı bildiyindən özünü ikinci Isa, insanların ruhuna sağlamlıq getirməyi ilə xoş nefesində bir logman olduğunu fəxriyyesində inamlı ifadə etdi. Beləliklə, Nizami yaradıcılığının işqli tərefini müasirlərindən və sonrakı Nizami tədqiqatçılarının hamisindən evvel o özü göründü. Ona görə də onun qələmə aldığı fəxriyyəsi Nizaminin bir şəxsiyyət kimi həm də yaradıcı düha olaraq tanımaqdə və dəvələndirməkdə dövrümüzün fikir, bilgi adamları üçün tekzib olunmaz bir sənəddir, səbətdür.

Nizamiyə qədər türk xaqanlarının başlığından əvvəl o özü göründü. Ona görə də onun qələmə aldığı fəxriyyəsi Nizaminin bir şəxsiyyət kimi həm də yaradıcı düha olaraq tanımaqdə və dəvələndirməkdə dövrümüzün fikir, bilgi adamları üçün tekzib olunmaz bir sənəddir. Bu əsərin digər bir üstün cəhətinide burada qeyd etmək praktik baxımdan çox əhəmiyyətdir. Qarabağ uğrunda hələ fikir savaşlarının başlığı zamanda türklərin - oğuzların Azərbaycan ərazisine gəlisiyi az qala, Nizami dövründən sonrakı zamanlara çəkənlərə də bir cavabdır. Çünki Nizaminin kamil poetik türk düşüncəsi göstərir ki, hələ Nizamiyə qədər türk xaqanlarının

problemlərə diqqəti yönəldir. Onun yaradıcılıq yolu E.Səfərovinin tədqiqatında dövrün on mühüm hadisələri ilə əlaşdırılır. Müəllif tədqiqatında Nizami ərsinin tədrisi ilə bağlı bir çox problemləri üzə çıxarıb. Bu da imkan verir ki, təhsil mütəxəssisləri Nizami ərsinin tədrisi ilə bağlı əməli şəhəfiyyətlərində düzəlişlər etsinler. Axi Nizami ərsi na qədər dərindən tədris olunarsa, gənc nəslə əhaəlli şəkildə çatdırılarsa, onda yeni nəsil gələcək qarşısında kifayət qədər hazırlıqlı olar. Məhz bu vacib olan məsələləri diqqətə aldıq üçün müəllif tədqiqatında məramını dəyən göstərməyə çalışır: "Göründüyü ki mi gəncəli söz tanrisinin yaradıcılığının təhsil məssəsisi lərində şagird-tələbə kontingentinə və geniş xalq kitilasına tələblər çərçivəsində çatdırılması zorurati çıxandan mövcuddur. Düzdür, təhsil və bu yaradıcılığın tədqiqi, xalq çatdırılması sahəsində böyük işlər aparılsada, lakin indiki şərait üçün bütün bunnar hələ tam mənasında qənaəthəxş görür. Bəlkə elə bu kontekstdən çıxış edərək prof. S.Səfərov və dos. B.Həsənovun müştərək yazıqları "Nizami Gəncəvi yaradıcılığı fənlərin tədrisində" kitabında oxuyur: "Təsəssüfə qeyd etməliyik ki, belə bir elmi təfəkkürə hakim olan dahi şəxsiyyətin elmi, dünyəvi və fəlsəfi görüşləri məktəblərdə keçirilən bütün fənlərin tədrisi prosesində istifadə edilməyib". Nizami təkcə şeir, poemalar yazmamışdır, o, həmçinin bədii əsərlərində yaradıcılığın bir sıra nəzəri məsələləri ilə məşğul olmuş, həm bu, həm də müştərək olaraq digər elm sahələrinin həlli vacib problemləri ilə bağlı öz elmi-nəzəri mülahizələrini irəli sürmüştür. Buna görədik ki, elmi-nəzəri fikrin inkişafında, təqəridi-estetik münasibətin formallaşmasında müüm xidmətlər göstərmişdir. Nizamının elmi-nəzəri görüşləri onun humanist-demokratik məskurəsinin, dünyagörüşünün parlaq nəticəsidir, bu təkcə bədii-elmi heyət üçün yox, həm də böyük sayıda şagird-tələbə kontingenți üçün də öyrənmək baxımından maraqlı kəsb edən sahədir". Tədqiqatçının göstərdiyi kimi Nizami ərsi bədii ədəbiyyatın indiki dövrümüzə də inkişafı üçün çox dəyəri nəzəri mənbə hisab olunmadı. Çünkü böyük sənətkar yaradıcılığında yalnız bədii əsərlər yaratmayıb, o həm də bədii əsərin necə olmayı, hansı dəyərlər istəndən etməyi də göstərməyənmişdir. Ele bu sababdan də tədqiqatçı Elşad Səfərovin hesab edir ki, müasir elmi-nəzəri düşüncəmizin inkişafında Nizami ərsinin öyrənilməsinin böyük rolu var.

Nə üçün Nizamini düha hesab edirik? Hələ öz zamanında böyük şöhret sahibi olan sənətkarı zaman-zaman, eləcə də müasir dünyamızın on böyük alimləri belə onu dahi kimi tənqidi və mübahisəsiz qəbul edirlər. Çünkü Nizami özü demis, özüne qədərki ədəbiyyatı, fəlsəfəni, tarixi... mükəmməl öyrənmış və varlıqına yığa bilmirdir. Nizami dövrünün nə qədər böyük filosofudursa, o qədər də böyük logmandır, tabibidir. Nizami dövrünün nə qədər böyük şairidir, bir o qədər də astronomudur. O, şəhəri də yer qədər bilmək güclüne çatmışdır. Nizami Gəncəvinin ensiklopedik bilik sahibi olduğunu onun "Xəmsə"si də tösidi edir. Elşad Səfərovin məhz bu məqəmlərə istinad edərək sözüne davam edir: "Enskopedik biliyə sahib şairin təbiətşünaslıq, fizika, məntiq, astronomiya, etika, estetika, nücum, kimya, həndəsa, tarix və digər elm sahələri ilə də kifayət qədər tanışlığı var idi. Məhz bunun nəticəsidir ki, Nizamının bədii

əsərlərində söylədiyi əksər elmi-nəzəri mülahizələr onun həmin elm sahələrinə bələdçiyyindən soraq verir. Onun "Xəmsə"si bir növ həmin nəzəri mülahizələrin toplandığı məxəzə rolunu oynayır. Buna görə də "Xəmsə"ni təkcə bədii əsər kimi yox, həm də bir sıra elm sahələri ilə bağlı elmi-məfkurəvi müdəddələri, təsəvvürleri, fikirləri özündə cəmləyən nəzəri sistem kimi şagird-tələbə kontingentinə çatdırmağın əhəmiyyəti böyükdür. Və onlar bu əvəzziz mənbəyə dərindən yiyəlməlidir, cünki bu məxəzin müasir elmin bir sıra nailiyyətləri ilə kəsişən, eyniyət təsəffüd edən xələrə çıxdır". Nizami qələminin qüdrəti elə möcüzələr göstərib ki, onun sonətkarlılığı ilə üzə çıxan ideyalarının bir çox cəhətlər dövrümüz üçün də böyük əhəmiyyət kəsb edir. Büyüb sənətkar öyrənib mənəvi mühitində yiğdiyi elmi biliklərini əsərlərində ustalıqla ümumişdir. Memarlıq, heykəltərliq haqqında mükəmməl fikirlər söyləyir. Binalar tikməyin, yollar çəkməyin, abidələr yaratmağın sırlarına də vaqif olduğunu öz əsərlərindən ilə göstərir. "Nizami "Xəmsə"ni yaradarkən əksər elmlərdən ciddi bəhərlənmış, özünün bədii fikirlərinin əsaslandırılmasında həmin elmlərin nailiyyətlərinin istinad etmişdir. Buna görə də həmin elm sahələrinin adlarında şairin poemalarında tez-tez rast gəlirik. "Xosrov və Şirin" poeməsində: Dedi: "Farhad adlı bir cavan vardır, Usta mühəndisdir, bir sənətkardır. Həndəsə elminə xariq saçıar, "Məcəstî" iqlidis sırrını açar. Yaxud, "Yeddi gözəl" də: Tibb elmi, həndəsa, asiman, nücum, Sıdənən olında sanki mumdu, mum. Misralarda həndəsa, tibb, asiman (astronomiya), nücum kimi və digər elm sahələrinin adlarına şahid olur. Buna görə də həmin elm sahələrinin bir sıra problemlərindən Nizami əgər səhəbərəqse istifadə etməyib. Nizami təkcə şeir, poemalar yazmamışdır, o, həmçinin bədii əsərlərində yaradıcılığın bir sıra nəzəri məsələləri ilə məşğul olmuş, həm bu, həm də müştərək olaraq digər elm sahələrinin həlli vacib problemləri ilə bağlı öz elmi-nəzəri mülahizələrini irəli sürmüştür. Buna görədik ki, elmi-nəzəri fikrin inkişafında, təqəridi-estetik münasibətin formallaşmasında müüm xidmətlər göstərmişdir. Nizamının elmi-nəzəri görüşləri onun humanist-demokratik məskurəsinin, dünyagörüşünün parlaq nəticəsidir, bu təkcə bədii-elmi heyət üçün yox, həm də böyük sayıda şagird-tələbə kontingenți üçün də öyrənmək baxımından maraqlı kəsb edən sahədir". Tədqiqatçının göstərdiyi kimi Nizami ərsi bədii ədəbiyyatın indiki dövrümüzə də istinad etməyib. Çünkü ədəbiyyat - tarix, kimya, təbiətşünaslıq, coğrafiya, fizika, riyaziyyat, həndəsa, astronomiya və digər elm sahələri ilə bağlı elm fikirlərinin poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə daha çox kimya, tarix elmi ilə bağlı müdəddələrin söylənmasında təsadüf edirik. Elm sahələrinə bu müraciətlər heç də ötəri xarakter daşırmış, əslində bəzədə ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə daha çox kimya, tarix elmi ilə bağlı müdəddələrin söylənmasında təsadüf edirik. Elm sahələrinə bu müraciətlər heç də ötəri xarakter daşırmış, əslində bəzədə ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Şirin", "Yeddi gözəl", "Leyli və Məcənnun" poemalarında tarix, ədəbiyyat, həndəsa, nücum, tibb və s. elm sahələrinə aid müraciətlər, "İşkəndərnamə" də isə dərili ədəbiyyatın fikirlərini poeziya dili ilə oxuculara çatdırır. Məsələn: biz onun "Xosrov və Ş

(Əvvəli 10-cu səhifədə)

Artıq dəfələrlə qeyd etdiyimiz ki, Nizami özündən sonrakı zamanların sənətkarlarına tekce bədii əsər yaratmaq məktəbi olmayıb. O, həm de zəngin elm məktəbi olaraq zəmanətə qədər yəl gelib. Təsdiqi deyil ki, Nizami ərsini öyrənenlərin yaradıcılıqlarını tədqiq edəndə onların nə qədər qədim Şərq aləmi ilə bağlı, hətta dünyevi əlmərlərə bağlı zənginləşdiklərini müşahidə etmək mümkündür.

Bir menali qeyd etmək lazımdır ki, Nizami Azərbaycanda yaşadığını zaman dan bəri həmişə dilde, ağızda olub. Onun əsərlərini mükməl öyrənenlər xalq təbabətinin sirlərinə də vəqif olublar. Zaman keçdikcə Nizamının aridicilləri təkcə ədəbiyyatda yox, elə digər elm sahələrində də özləri göstəribilər. Nizamini elmi bilik mənbəyi kimi alan, öyrənen ədəbiyyat adamları onun yaradıcılığından bəhərələnərək dövrün teleb etdiyi yaradıcılıq örnəklərini ərsəyə getiriblər. "Xəmsə" də təsvir olunan elmi ideyalar Mirkəz Fətəli Axundzadənin yaradıcılığında da özünün praktik təsirini göstərir. Tədqiqatçı Elşad Səfərli bu möqamı diqqətən qarçırır, sənki böyük Nizami ilə, böyük Axundzadə arasındakı əlaqələrin körpü gücünü gösterir: "Nizami ərsi, dəfələrlə qeyd edildiyi kimi, sonrakı nəsil sənətkarlar üçün örnək mənbəyi olmuşdur və bu da dahi əsrin əsərlərinin onlara böyük yaradıcılıq təsiri ilə bağlıdır. Onun bədii ərsindən təsirlənmə həmişə olmuspə və olmaqdadır. Əgər müəllim M.F.Axundzadənin "Molla İbrahim Xəlil kimyagər" komediyasının yazılımasında Nizamidən təsirlənməsi faktı haqqında səgird, yaxud tələbələrə məlumat verirsa, bunun onlar üçün əsərlərə bağlı əlavə maraq kəsb edəcəyi şübhəsizdir. "İqbalnamə" dəki Xəlil obrazının çox-çox sonralar yaradılmış Molla İbrahim Xəlil kimyagərə uyğun xarakterik xüsusiyyətləri Axundzadənin təsirləndiyi mənbənin yerini göstərməklə yanaşı, həm də iki obrazın müqayisili təhlili üçün də müəllimə əlavə fakt və stimul verir. Nizami "Xəmsə" sında fiziki-kimyavi bəzi elə hadisələrin poetik dillə, obrazlı poeziya üslubunda təsvirinə rast gəlirik ki, onlarla müasir laborator şəraitdə tacribi tətbiqini də hayata keçirmək mümkündür. Sübhəsiz ki, müxtəlif fənlərin tədrisi zamanı "Xəmsə" dən uyğun mövzularla əlaqəli poetik misallara istinad edilməsi həm də fənlərərəsi əlaqələrin dəha də möhkəmləndirilməsi faktının zəruriliyindən xəbər verir. Cənubi "Xəmsə" tədris prosesində təkcə ədəbiyyat fənninin yox, digər fənlərin də müraciət edib biliklərin möhkəmləndirilməsindən əsaslı məlumat, kömək ala biləcəyi mötbər mənbədir.

"Yeddi gözəl" poemasından bir rümunuya müraciət edək:

Od buzu su etmək iqtidarı var,
Niya atəş deyir ona insanlar?
Qırmızı şərabla dolu bühlur cam,
Quru su içində yaş oldu tamam.

Bu bəytdə məcazi məna oksimoron deyilən poetik fırqlar üzə çıxır. Cənubi su ilə (şərabən su mahiyyəti) atəş məna baxımından tamam əks mahiyyətlidir. Şair burda "quru su" deyəndə buzu nəzərdə tutur, şərabın isə istilik vermə şəlaməti var. Əslində, şair şərabın təzadlı mahiyyətini açıqlamaq üçün "atəş" sözünü qabardaraq ənsanın sağlamlığı üçün homin "atəş" in təhlükəli olacağına işarə etməkə həm də mükməl oksimoron yaratmışdır. Nizamini "Xəmsə" sında kifayət qədər bu cür kimyəvi proseslərin poetik təvərinə rast gəlmək mümkünündür ki, bu da münasib mövzuların tədrisində şairin əsərlərinə tədris zamanı müraciətin zəruri-

liyini daha da aktuallaşdırır". Bu istiqamətdə Elşad Səfərlinin qeydlərinə əsasən düşüncəlerimizi həveslə davam etdirərdik. Cənubi Nizami ərsinin bu gün də bir çox mətəbələri başa düşməkə əvəzsiz rolü var. Amma hər halda az da olsa müəyyən möqamlara münasibet qədər yəl gelib. Təsdiqi deyil ki, Nizami ərsini elmi menbə olduğunu da kifayət qədər əsas verir.

Nizami ərsinin praktik əhəmiyyəti haqqında təkce Azərbaycan alimləri deyil. Hətta qərbi Avropanın şərqşünasları da maraqlı fikirlər söylemişlər. Biz Nizami ərsinin deyərini ona müraciət etmiş, onu öyrənmiş alimlərin düşüncələri ümumiləşdirmekle də yeni nəsle çatdırıbilerik.

Elşad Səfərlinin Azərbaycan ədəbiyyatşunaslarının böyük bir nəslinin formalşamasında əvəzsiz güc mənbəyi olduğunu göstərməsi çox doğrudur: "Azərbaycan ədəbiyyatşunaslığında Nizamini lirik əsərlərində izah və şərh-lər yaranan müəlliflərən Azadə Rüstəmonova, Rüstəm Əliyev, Mübariz Əlizadə, Əkrəm Cəfər, Xəlil Rza Ulutürk və Məmmədəğa Sultanovun xidmətləri dənilməzdir. Bu şərhçilər strasında Xəlil Rza Ulutürkün mövqeyi daha önəmlə görünür, ona görə ki, o, böyük istədədə şahsəbi bir şair olduğu üçün elə məhz

sərhədlərimizlə məhdudlaşdırır. Xüsusən də, son vaxtlar şairin əsərlərində türkçülük ideyasi üzrə aparılan tədqiqat işləri, araşdırımlar mühüm əhəmiyyət kəsb etsə də, lakin ümumbaşəri xarakterli bir əsər məzəxinin yalnız türkçülük hüdudlandırılması onun başəri, beynəlmilər əhatə dairəsinin olduğunu daşımışdır. Nizami ərsi göstərilən qeydlərdən de aydın olduğu kimi əsəri mahiyyət daşıyır. Bu ərsin əsas əhəmiyyəti ondadır ki, o, insanları bir-birinə tədəfi edir, anlaşma tələb edir. Nizami hələ zamanında çalışıb ki, hökmədarlar bir-birilə dil tapsın, xalqlar sülh və əminənanlıq şəraitində yaşasın. Nizami ərsinin bu deyərli cəhətlərini Nizami əsərlərinin tədqiqatı ilə məşğul olan alimlərimiz də tədəfi edir, onun ideyalarını uca tuturlar: "Bəlkə də buna görədik ki, prof. P.Xəlilov analoji situasiyanı bù cür formulə edir: "Nizamini türkçülük hüdudlaşdırmaq onu hüdudu olmayan beynəlmiləl yaradıcılıq aləmindən ayırmaga bərabər olardı. O, Daranın özbaşınalığını... ümumən şahların cahangirlik iddiasını qamçılaşdırı-

səzələ, Nizami tekce bizim sənətkarımız deyil, amma onu daha yaxından, daha diqqətli öyrənmək bizim borcumuzdur. Bu menada Nizami ərsi özü-nün praktik deyərini heç vaxt itirmir. Nece ki, vaxtı ilə Səməd Vurğun demirdi ki, qızıl hansı torpağın altında qalmışından asılı olmayıraq yenə de qiyimləni özündə saxlayır.

Nizamisünasların tədqiqatları göstərir ki, Nizami ərsi özündən sonrakı dünyanın qarənqlarına həmişə işq salıb. Elşad Səfərli çox deyərli tədqiqatının sonuna yaxınlığındıqca istəndi etdiyi faktları bir qədər də çıxaldır. Bu da onu göstərir ki, Nizami ərsi heç də on deyərli tədqiqatla belə yekunlaşa bilir.

Zamanlar keçir, Nizami ərsi hətta indiki dövrümüzün problemlərini araşdırmaq üçün ideyalar verir. Yeni, müasir zamanın əsərləri yaranır, amma yəne Nizami təsiri qalır, hətta Nizami mövzuları yeni deyərdə, yeni mahiyyətde yenə ədəbiyyata gelir.

Elşad Səfərli tədqiqatının sonuna doğru Nizami ərsi ilə bağlı maraqlı bir müqayisə aparır. Bu ərsi bağışın bağından çağayıb gələn bulaqlara bənzədir. Həmin bulaqların suyu nə qədər durudursa, safdır, Nizami ərsi də bir o qədər safdır, durdur.

"TÜRKANƏ SÖZ" DƏ NİZAMI DƏRKİ

şairliyinə görə Nizami beytlərinin məcazi məna-məmən incəliklərini, doğruları cəhətlərini digərlərindən fərqli olaraq daha dəqiq duymaq həssaslığını malik idi. Buna görə də X.Rza şərh'ləri ədəbiyyatşunaslığda xüsusi dayar daşıyıcısidir desək, anılmaraq. Və əlbəttə, şərh'lərdən sonra bəzi kitablarda xüsusi lügət bölmələrinin də çətin anlaşınan sözlərə görə verilməsi Nizami əsərlərinin hərtərəfli dərkində böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, ali təhsil məmənəsalorlarında, xüsusən də ümumtəhsil məktəblərində müəllimlər tərafından Nizami əsərlərinin tələb olunan səviyyədə şəgird-tələbə, magistr, ümumən filoloji kontingentinə mənimənəlməsində şərh və izahların, fars-ərəb dilli lüğətlərin rolunu, əhəmiyyətini onlara dərindən izah etməlidirlər". Məlumdur ki, Nizami ərsi çox qatlıdır. Onun yaradıcılığının ayrı-ayrı möqamları xüsusi şərhə möhtacdır. Əslində Nizami Gəncəvinin əsərlərinə özlərindən asılı olmadan Elşad Səfərlinin göstərdiyi kimi Xətib Təbrizidən başlanan Şərq elminin də inkişafında müstəsna təsirə malik olub.

"Xəmsə" böyük mənbədir. Bu elə dərəyadır ki, oradan nə qədər inci çıxarılma bələ, yənə zəngin olaraq qalır. Elşad Səfərli tədqiqatının bu yerində bu məsələlərə xüsusi diqqət çəkir: "Nizami ərsi ilə bağlı verilən izah və şərh'lərdə mövcud məna-məmən fərqlərinə aradan qaldırılmışdır ki, fikir çəşitliliyi yaratmasın. Həmçinin, yaxşı oları ki, Nizami kimi bir dönya şəhərlərə döhnən istər lirikası, istərsə də "Xəmsə" yə daşılın olan əsərləri ilə bağlı ayrılıqla şərh və izah kitabları şərh edilsin. Və belə kitabların çapını filoloji kontingent, həm də nizamisəvərlər üçün stolişti kitaraba çevirmək ənənəsinə təsəbbüs gəstərilməsinin zamanı, dütünürük ki, çoxdan yetişmişdir. Azərbaycan ədəbiyyatşunaslığından bu sahada mövcud müəyəyan boşluqları da aradan götürmək, əsas məktəb kimi yüksəltmək, əvvəlki şöhrətinə ona qaytarmaq qarşıda duran mühüm vazifələrdən biri olmalıdır. Aparılışı, gərləşsi bu işlər təkcə milli cərçivədə, zamində qapamış qalmamalıdır, cənubi sözügedən bu yaradıcılıq təpinin ərazi, areal hüdudları təkcə bizim

kimi, Şərqi öz boyunduruğu altına salmış Sultan Səncərin də zülmənə usyan edən sadə əsərlərin surətlərini yaratmışdır". Ədəbiyyatşunas alim, professor Viqar Əhmədin "Elm" qəzetinin 16 aprel 2021-ci il tarixli 14 saylı nömrəsində çap edilmiş "Nizami Gəncəvi yaradıcılığı fəlsəfi-irfanı kontekstidə" məqaləsi də eyni tendensiyən təlqin nümunəsi kimi səslənir. Müəllif Nizamini ayırsaqılıkdan, iraqlıdan, ifratlı milli təssübəlikdən uzaq humanist, demokratik mahiyyətli poeziya ənənələrinə müxtəlif dinlərə, millətlərə şairin hörmət tendensiyasını da əlavə edir və haqları olaraq yazar". "Dahi şairin "Xəmsə" sında bütün səmavi dirlərə hörmətlə yanışlığındı görürük. Şair İslami bütün dinlərdən üstün tutsa da, müxtəlif din nümayəndələrin hörmətlə yad edir. O, dövrün ictimai-siyasi, əxlaqi normalarına müvafiq dərin mənali fikirlər irəli sürmüşdür ki, bu fikirlər dahi şairin dini-irfanı, fəlsəfi-didaktik təlimini açıq-aydın bəyan edir". Ədbəti prosesdə bəzən elələrinə də təsəddif edilir ki, Nizamini yanaşmadada dilettancasına fikir yürütmələrinə şahid olur. Belə yanlış fikir nümayişlərindən bəri də Nizamini mənsub olduğu ölkənin və dininə adını əsərlərində çəkilməməsinin ona irad tutulması ilə bağlıdır. Bunu şairin dilinə, ölkəsinə saygılılığı kimi qələmə verir. Unudurlar ki, başı şairlər ölkələrinin və dinlərinin adları əsərlərində ehtiyac olmadan çəkmirlərə, bu cür hallar hər hansı irad üçün istisnadmır, cənubi onlar bir xalqa, bir qəşəyə yox, bütün başarıya təsdiq edir. Nizami kimi insanların müeyyən dar cərçivədə göründəsi mümkin deyil. O, gelecek dala xoşbəxt dünyasının böyük siması kimi görünür. Bir sözə, Nizami necə ki, bu günümüzün sənətkarıdır, elece də gelecek dünyamızın sənətkarı kimi sevilecək və öyrəniləcək.

"Təsadüfü deyil ki, Nizami Gəncəvinin əsərinin müasir dövrün mənəvi tələblərinə uyğun öyrənilməsi üçün zərurəti Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də qədərince qiymətləndirmiş və 2021-ci illi "Nizami ili" elan etmişdir. Məlumdur ki, prezidentin müvafiq sərençəmi Nizami ərsinin öyrənilməsinə yeni tekan verdi. Öten bir il ərzində Azərbaycan dahisinin yaradıcılığı diqqət mərkəzine çəkildi. Demək olar ki, tezəden öyrənilədi.

Dostum, həmkəndləm, görkəmli alırmı Elşad Səfərli də "Türkənə söz"-ün misilsiz ustası" ilə "Nizami ili" neçə deyərli bir töhfə verdi. Məni bu kitabın xüsusi sevgi ile cəzb edən əsas keyfiyyət Nizami həqiqəti idi. Bu həqiqət Nizamini "türkənə sözü"dür. Bu, o deməkdir ki, Nizami Elşad Səfərlinin tədqiqatında da böyük türk rühünə əzəmetli təcəssümüdür.